

UOT 1(091)

R.A.Məmmədova

AMEA Fəlsəfə və SosioLOGiya İnstitutu
mammedova1707@gmail.com

KLASSİK FƏLSƏFƏ VƏ SOSİAL EMLƏRDƏ ÖZGƏLƏŞMƏ VƏ DUALİZM PROBLEMI

Açar sözlər: özgələşmə, paradigmə, dualizm, insan təbiəti, ekzistensializm, rasionalizm, metafizika

Tədqiqatda özgələşmə problemi mövcud paradigmalar kontekstində araşdırılır və fenomenin öyrənilməsində iki əsas yanaşmanın mövcudluğu vurğulanır. Sosial elmlərdə özgələşməyə sosial-tarixi proseslərdə formalanış insan şüurunun nəticəsi kimi yanaşıldığı halda, dini düşüncədə bu fenomenin mövcudluğu insanın öz təbiətindən düşüşü ilə əlaqələndirildiyi göstərilir. Fərdin təbiəti ilə cəmiyyətin formalasdırıldığı xüsusiyyətlər arasındaki ziddiyyətin özgələşmə problemində dualizmin meydana gəlməsinə səbəb olduğu göstərilir. Subyektyönümlü yanaşmalara əsaslanmaqla insanın yaşantılarını eks etdirən baxışın elmi yanaşmaya gətirilməsi və özgələşmə probleminin tədqiqində bu baxışın əhəmiyyəti probleminə toxunulur.

P.A.Мамедова

ПРОБЛЕМА ОТЧУЖДЕНИЯ И ДУАЛИЗМА В КЛАССИЧЕСКОЙ ФИЛОСОФИИ И СОЦИАЛЬНЫХ НАУКАХ

Ключевые слова: отчуждение, парадигма, дуализм, человеческая природа, экзистенциализм, рационализм, метафизика

В исследовании рассматривается проблема отчуждения в контексте существующих парадигм и подчеркивается наличие двух основных подходов к изучению феномена. Если в социальных науках отчуждение рассматривается как результат человеческого сознания, сформированного в социально-исторических процессах, то в религиозной мысли показано, что существование этого феномена связано с падением человека с собственной природы. Показано, что противоречие между природой индивида и особенностями, сформированными обществом, приводит к возникновению дуализма в проблеме отчуждения. Затрагивается дополнение научного подхода взглядом, отражающим человеческий опыт, основанный на субъектно-ориентированных подходах, значение этого взгляда в исследовании проблемы отчуждения.

THE PROBLEM OF ALIENATION AND DUALISM IN CLASSICAL PHILOSOPHY AND SOCIAL SCIENCES

Keywords: alienation, paradigm, dualism, human nature, existentialism, rationalism, metaphysics

The research explores the problem of alienation in the context of existing paradigms and emphasizes the existence of two main approaches to the study of the phenomenon. Whereas the social sciences view alienation as the result of human consciousness shaped by socio-historical processes, religious thought shows that the existence of this phenomenon is related to man's Fall from his own nature. It is shown that the contradiction between the nature of the individual and the features shaped by society leads to a dualism in the problem of alienation. On the basis of subject-oriented approaches, the problem of bringing to a scientific approach a view reflecting human experience and the problem of the significance of this view in the study of the problem of alienation is touched upon.

Özgələşmə probleminin sosial elmlər və dini düşüncə aspektlərindən tədqiqi özgələşmənin daha geniş müstəvidə öyrənilməsinə şərait yarada bilər. İnsanın var olma böhranı kimi dəyərləndirilə biləcək özgələşmə fenomeninin doğurduğu sualların elmi-rasional cavablandırılmasında ortaya çıxardığı problemlər mövcud elmlərin kontekstində teoloji yanaşmanı yenidən aktuallaşdırır. Məqalədə özgələşmə probleminin sosial elmlər kontekstində hərtərəfli öyrənilməsinin mümkünzsüzlüyü və bu baxımdan teoloji yanaşmanın yenidən tədqiqinin zəruriliyi iddia olunur.

Problemin mürəkkəbliyi və genişmiyyəsliliyi fəlsəfə, sosiologiya və psixologiya elmlərində özgələşmənin əsasən ən önəmli mübahisəli tərəflərini əhatə edən baxışların, konsepsiyanın nəzərdən keçirilməsini tələb edir. Özgələşmə probleminin öyrənilməsində ən vacib məqamlar bu problemin sosial elmlərin dairəsinə necə girməsi, cəmiyyət-fərd münasibətlərini müəyyən edən əsas paradigmaların müəyyənləşməsidir.

Orta əsr fəlsəfəsində Yeni dövr fəlsəfəsinə kecid özgələşmə fenomenində paradiqmatik dəyişikləri şərtləndirir. İstər Yunan fəlsəfəsində, istərsə də Xristianlıqda insanın dünyada yeri ilə bağlı suallar Yeni dövrün formalasdırıldı yanaşmadan fərqli aspektlərdə təzahür edirdi. Yunan fəlsəfəsində kainat-insan, loqos-insan, xristianlıqda isə Tanrı-insan mərkəzli münasibətlər formalasdığı halda, Yeni dövrdən etibarən insan mərkəzli münasibətə kecid baş verir. Buber yunan düşüncəsinin formalasdırıldığı sistemin dağılmışını insanın öz qəlbinin dərinliyində şər problemi ilə rastlaşlığı üçün dünyadan ikiləşməsi ilə əlaqələndirir. Öz probleminin həllini Loqosun şəxssizliyində tapa bilməyən insan şəxsləndirilmiş, canlı Tanrıya üz tutur. Buber dünyadan teoloji mənzərəsinin parçalanmasını isə

Kainatın öz sərhədsizliyini elan etməsi ilə əlaqələndirir. Birinci halda qnosisin dualist mifi böhrana səbəb olursa, ikinci halda böhranı heç bir mifə bürünməyən xalis elmin kosmosu yaradır (2, s.170). Kainatın sərhədsizliyi çağırışı ilə üzləşən düşüncə insanın xilasını öz əqlinin imkanlarında axtarmağa başlayır. Yeni yanaşma özgələşmə probleminə baxışda da öz əksini tapır.

Platonun yanaşmasına əsasən, yaşadığımız dünya əsl gerçəklilik olan mahiyyət varlığından kənarlaşlığı üçün yanlışların və şərin məkanı kimi səciyyələnməlidir. Həqiqi Varlıq isə ziddiyətlərin mövcud olmadığı əbədi ideyaların hakim olduğu mahiyyət aləmidir (5, s.305). Platonun metafizikasında qnostisizmə xas olan mövcudluğa dualistik baxış öz əksini tapmışdır ki, bu da insanın Yer üzündəki mövcudluğunun öz təbiətinə yad olmasını açıqlayan konsepsiya olaraq tanınır. Xristianlıqda aktuallıqla potensiallıq arasındaki ziddiyət də insanın özgələşməsinin ilkin şərti kimi çıxış edir. İnsan öz gerçək mahiyyətindən ayrı düşdüyü üçün hər zaman öz yadlaşması ilə üzləşmək məcburiyyətindədir. Yeni dövrə qədər mövcud olan mifoloji, dini və fəlsəfi təfəkkürdə insanın mövcudluğundakı yadlaşma probleminin metafizik əsasları müxtəlif konsepsiyalarda öz əksini tapmış olur. Bu konsepsiyalarda oxşar tərəflərin olmasına baxmayaraq onların aparıcı baxışı özgələşmənin fərqli metafizikalarını formalasdırır.

Sosial elmlərdə metodoloji yanaşma və özgələşmə

Yeni dövrün fəlsəfi düşüncəsi ənənəvi yanaşmada həllini tapa bilməyən problemlərə yeni baxışın, yanaşmanın zərurətdən meydana gəlir. Hegelin yanaşmasında özgələşməyə yeni paradiqmatik baxış formalasdırılır, o, spekulyativ sosial-fəlsəfi anlayışa çevirilir. Hegel fenomenin xeyir və şər prizmasından təhlilindən imtina edərək onun dəyərlərdən kənar məfhuma çevrilməsinə yol açır. Onun yanaşmasında fenomenin təhlilinə xeyir və şər kateqoriyalarından "həqiqi" və "həqiqi olmayan" anlayışlarına kecid edilir. Özgələşməni dini-etik mahiyyətindən uzaqlaşdırmanın əsasında rasionalizmin günah və şər fenomenlərini inkişafı əngəlləyən hadisələr kimi görməsi dayanırdı. Bu baxımdan özgələşmə tarixi yaşantıda meydana gələn, lakin insan ağlının gücü ilə aradan qaldırıla bilən hadisə kimi xarakterizə olunmağa başlayır. Yəni özgələşmə halının mövcudluğu tarixi (təbii) əsaslıra söykəndiyi üçün, "saf məntiq"ə kecid zamanı bu halın aradan qaldırılmasına inam müşahidə olunur (3, s.140-142).

P.Tillixin yanaşmasına əsasən, Hegel ekzistensial problemlərin essensial sistemi dağıtmamasına da yol vermir. Hegelin yanaşmasında Tanrı essensial və ekzistensial ayırımdan kənardır olsa da, bu vəhdət, identifikasiyalı Tanrıda bitmir. Hegel hesab edir ki, İlahi Varlığın təcəssümü olan özünüreallaşdırma tarixdə də həyata kecirilə bilər. Tillix göstərir ki, Hegel insanların düşüncə və hisslerində yaşınan yetərsizliklərə rəğmən dünyadan İlahi düşüncənin özünügerçəkləşdirmə məkanı, mövcudluğun mahiyyətdən düşüş deyil, mahiyyətin ifadəsi olmasına

inanır (5, s.307-308). Rasionallıq orta əsrlərdə formallaşan və mövcudluğunun imkansızlıqla eyniləşdirilməsinə gətirib çıxaran “insanın günahkarlığı” düşüncəsinə qarşı gələn, insanın əqli imkanlarını əsas olaraq götürən cərəyan kimi formalassada, başlangıçda dini-fəlsəfi düşüncədə yaradılışın subyektin mənəviyyatına əsaslanan metafizikasının önməli prinsiplərini heç də inkar etmirdi.

Özgələşmənin rasional düşüncənin köməyi ilə aradan qaldırılmasının mümkünüyünə inam yeni paradigmmanın əsas xüsusiyyəti kimi çıxış edir. Bu baxımdan sosial elmlərdə insanın təbiətinin və cəmiyyətin xüsusiyyətlərinin yenidən dəyərləndirilməsi baş verir. Bu yeni paradigmaya əsasən tədricən sosial fenomenlərin yeni tədqiqi metodologiyası formallaşır ki, bu da öz növbəsində bütövlükdə yeni metafizikanın yaranmasına gətirib çıxarır.

Bir tərəfdən təbiət elmlərinin inkişafını şərtləndirən metodologianın sosial elmlərə tətbiqi subyektin obyektləşdirilməsi prosesinə şərait yaradır. Elmi yanaşmada obyektivlikdən fərqli olaraq “subyektiv” anlayışı keçici, gerçəklilik ehtimalı az olan anlamına gəlir. Bu baxımdan yeni yanaşmada subyekta əsaslanma elmi həqiqətlə ziddiyət təşkil edir. S.Frank subyektin varlığının önemini, onun ilkin reallıq olduğunu göstərmək üçün “Subyektiv” anlayışı ilə “subyekta aid olan” ifadəsini fərqləndirməyi önməli hesab edir. Müəllifə görə, “subyektiv” anlayışı yanlış mühakimə anlamına gəlsə də, subyektin özünün gerçəkləri obyektiv aləmin gerçəkləri qədər reallırdır və o, obyektiv gerçəklilikdən fərqli anlam kəsb edir (6, s.164).

Digər tərəfdən klassik metafizikadan imtina olunur, insan və cəmiyyətə yeni paradigmatic baxış formallaşmağa başlayır. İnsanın mahiyyəti, yəni təbiəti etibarilə fəzilətli, özgələşməsi nəticəsində şərə aktuallıq qazandıran varlıq olması konsepsiyası əsaslandırma gücü olmadığı üçün inkar olunur. Təkamül nəzəriyyəsinə əsaslanaraq insan təbiətinin instinktlərdən qaynaqlanmasını, insan xüsusiyyətlərinin isə tarixi-mədəni proseslərdə sonradan formallaşdığını iddia edən konsepsiylar insanların təbiəti ilə bağlı problemin fəlsəfi əsası kimi çıxış etməyə başlayır.

Yeni paradigmə öz növbəsində yeni insan-cəmiyyət dualizmini formalasdırmış olur ki, bu yanaşmaya əsaslanan nəzəriyyələr kontekstində insanların cəmiyyətdən özgələşməsi köklü problemə çevrilmiş olur. Əslində klassik metafizik yanaşmanın müəyyən tərəflərini əks etdirən qnostisizmdəki dualizm bu yeni yanaşmada da özünü göstərməkdədir. Yəni insanların maddi təzahürünün korlanması və İlahi gerçəkliliyin müqəddəsliyi ziddiyətinin fərdin vəhşi instinktləri ilə cəmiyyətin ideallarının toqquşmasına transformasiyası diqqəti çəkir. Formallaşan baxışda əsas ziddiyəti bir tərəfdən insanı təbiəti etibarilə bioloji aləmin vəhşi instinktlərinə aid etmə, digar tərəfdən isə tarixi-mədəni inkişafda meydana gələn insan şüurunun mütləqəldirilməsi təşkil edir. İnsanın bu cür ikişəməsi modern dövrün özgələşmə probleminin əsasını təşkil etmiş olur.

Yeni yanaşma uzun bir dövr ərzində rasionallığı əsas götürərək bu

ikişəmənin doğurduğu problemi görməzdən gəlməyə çalışsa da, XIX əsrə fəlsəfədə formallaşan həyat fəlsəfəsi, ekzistensializm, psixologiyada psikoanalitik məktəb irrasional tərəfdən imtinanın və yaxud onun həlli illüziyəsinin mümkünüzlüyü ortaya qoyur. Nəticədə, bir tərəfdən psikoanalitik yanaşma, “həyat fəlsəfəsi” cərəyanı və s. daxilində insan təbiətinin ifadəcisi olan vəhşi instinktlərin onun müəyyənləşdiricisi olması cəhdləri ortaya çıxmış olur. Digər tərəfdən isə sosial elmlərdə fərdin bu təbiəti ilə ziddiyət təşkil edən normalar əsasında cəmiyyət quruculuğu problemi öne çəkilir. Bu yanaşmanın insanların daxilində ciddi böhrana yol açdığını görən ekzistensial fəlsəfə varlığın anlaşılmadırılması, kimsəsizliyi ilə dərin boşluq yaşayan fərdin qayğılarının yeni özgələşməyə səbəb olduğunu göstərməyə çalışır. Birinci yanaşma öz əksini Nitşenin və Z.Freydin baxışlarında tapmış olur. M.Buber Nitşə fəlsəfəsinin önemini insan situasiyasının problemliliyindən çıxış etməsində görür. Buber göstərir ki, Nitşenin insanların kimliyi ilə bağlı fəlsəfi antropoloji suala cavabında insandaki instinktlərə əsaslanaraq onu heyvanlar aləminin ünsürünə çevirmə cəhd müsahidə olunsa da, sualın qoyuluşunun özü fərqli – antropoloji, ekzistensial mahiyyət kəsb edir (2, s.184). Bu baxımdan Nitşə fəlsəfəsində eyni dualizm fərqli formada özünü göstərir. Bir tərəfdən insan ağırlı problem kimi çılpaqlığı ilə təzahür edir, digar tərəfdən insanların probleminin təbiətin qanuna uyğunluqları kontekstindən həllinə cəhd göstərilir.

İnsan təbiətinin instinktivliyi, cəmiyyətlə fərdin dualizmi baxışını psixologiya elminə gətirən psikoanalitik məktəbinin banisi Z.Freyd fərdin özü ilə və cəmiyyətlə münasibətlərindəki ziddiyətlərin həllinin mümkünüzlüyü ideyasını irəli sürür. İnsan təbiəti və cəmiyyətlə bağlı konsepsiyalarda insanların təbiəti etibarilə kortəbiiliyin məhsulu olması, cəmiyyətin onun təbiətinə zidd mexanizmlə fəaliyyət göstərməsi düşüncəsi əks olunur. Fərdin iştirakçılığı ilə formallaşan cəmiyyətlərin fərdin özü ilə yaranan ziddiyətlərini, fərdin özünün formaşdırıldığı topluma yadlaşmasını bu konsepsiylar daxilində cavablandırmaq mümkünüsüz görünür. Bu yanaşmada ən önməli problem kimi ortaya çıxan şüurla insanların təbiətinin ziddiyəti məsələsidir. Şüurun məntiqiliyi, insan hissələrinin, impulslarının xaotikliyi və onların ayrı-ayrı başlangıclarla tabe etdirilməsi subyekt-obyekt özgələşməsinin həllinin mümkünüzlüğünü şərtləndirmiş olur.

Problemin hərtərəfli, fərqli tərəflərinin ümumi nəticələrini əldə edərək öyrənilməsi fəlsəfənin mövcud problemi doğru dəyərləndirməsinə imkan verir. Fəlsəfi düşüncə daxilində formallaşan ekzistensializmdə sosial elmlərin insana, cəmiyyətə yeni yanaşmasının şərtləndirdiyi obyektləşmə prosesində subyektin obyektivliyindən imtinanın doğurduğu çətinliklər öz əksini tapmaqdadır. Sosioqiyiya, psixologiya və sosial-psixologiya elmlərində müxtəlif məktəblər daxilində ekzistensial yanaşmanın müəyyən prinsipləri öne çəkilsə də, bu yanaşmanın metodoloji əsasının formallaşmaması və yaxud ondan imtina özgələşmə probleminin dərin fəlsəfi, sosial, psixoloji təhlilində maneələr yaratmış

olur.

Nəticə

Məqalədə özgələşmə problemi dini-fəlsəfi və sosial elmlərdə mövcud müəyyən yanaşmalar kontekstindən araşdırılaraq aşağıdakı nəticələrə gəlinmişdir:

Müxtəlif dövrlərdə aparıcı rol oynayan fərqli idrak formalarının şərtləndirdiyi metodoloji yanaşmadan asılı olaraq özgələşmə problemi ilə bağlı müxtəlif paradigmalar irəli sürülmüşdür;

Klassik metafizikaya əsaslanan mifoloji, dini və fəlsəfi düşüncədə mövcud insanla gerçek insan təbiəti arasındaki ziddiyət özgələşmə probleminin əsası kimi çıxış etsa da, monizmə və dualizmə əsaslanmaqla fərqli konsepsiyaların yaranmasını şərtləndirmiş olur;

Müasir elmi baxışın əsasında dayanan rasionalist yanaşma özgələşməni fərdin təbiətinin instinktlərə əsaslanması, insana məxsus olan ali xüsusiyyətlərin isə tarixi-mədəni prosesda meydana gəlməsi paradigməsi özgələşməni insanın öz təbiətinə yaxınlaşması kimi deyil, fərdin öz təbiətindən qaçışı kimi interpretasiyasına yol açır;

Müasir elmi-fəlsəfi yanaşmada obyekt-subyekt özgələşmənin əsas dualizmi kimi təzahür edir.

ƏDƏBİYYAT

1. *Viktor E. Frankl. İnsanın anlam arayışı*. İngilizcedem çeviren: Selcuk Budak. İstanbul: Okuyanus, 166 s.
2. *Бубер М. Два образа веры*: Пер. с нем. / Под ред. П.С.Гуревича, С.Я.Левит, С. В. Лёзова. М.: Республика, 1995, 464 с.
3. История теоретической социологии: в 4-х т., Т.1 / Ответ. ред. и составитель Ю.Н.Давыдов. М.: Канон+ ОИ «Реабилитация», 2002, 496 с.
4. Мотивация и личность / А.Маслоу. 3-е изд. СПб.: Питер, 2006, 352 с.
5. *Тихих П. Систематическая теология*: в 3-х т., Т. I-II.; СПб.: Университетская книга, 2000. 463 с.
6. *Франк С.Л. С нами Бог / Франк С.Л. / Сост. и предисл. А.С.Филоненко*. – М.: ООО «Издательство ACT», 2003, 750 с. Redaksiyaya daxil olub 01.07.2021

Redaksiyaya daxil olub 06.10.2021